

*Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.*

**İlham ƏLİYEV**



# AŞGAH

**№ 24 (565)**

**14 dekabr  
2019-cu il**

**Qəzet 1992-ci il  
dekabrın 16-dan  
nəşr olunur.**

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT EDİB

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 16 il keçir. Tarix dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur. Ulu Öndər Heydər Əliyevin də ömür yolu, əslində, Azərbaycanın bir qərinəlik tarixidir. O tarix ki, uzun illər boyu Azərbaycan mühitinin, Azərbaycan həyatının ayrılmaz parçası olub. Onun yazdığı tarix qurtuluş, inkişaf, milli tərəqqi salnaməsinə çevrilib. Heydər Əliyev milli dövlətçiliyimizin banisi, müstəqilliyimizin rəmzidir.

AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Milli Məclisin deputatları, nazirlər, komitələri, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəlmişdilər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əkil qoydu.

Azərbaycanın dövlət himni səsləndi. Dövlətimizin başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

Ümummilli Lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş Nazir Əli Əsədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər rəsmi şəxslər iştirak ediblər.

X X X

Yaşarı dünyasından sonra xalqın yaddaşında qalmaq heç də hər kəsə nəsihət ol-



mur. Xalq yalnız sevdiyi insanları yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan xalqımız qarşısındakı xidmətləri ilə hələ sağlığında iken tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır.

İstedadlı insanlar, böyük şəxsiyyətlər üçün zaman və məkən məhduddiyəti yoxdur. Onlar heç bir zaman və məkana sığmırlar. Bu, əsrlərin sınağından çıxan və öz təsdiqini tapan bir fikirdir. Zaman onu da sübut edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərinin tərcümeyi-halındır. Heydər Əliyevin tərcümeyi-halı isə Azərbaycan tarixidir. Çünki onun hakimiyyətdə olduğu illərdə Azərbaycana bəxş etdiklərini tarix boyunca heç bir hakimiyyət sahibi etməyib. O, Azərbaycan salnaməsində təkrarolunmaz rəh-

bər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Çünki o, Azərbaycanı dünyaya tanıdıb, dünyanı Azərbaycana gətirib. O, Azərbaycanı qorumaq üçün yaşayıb, Azərbaycanı yaşatmaq üçün qurub-yaradıb. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının Ümummilli Liderinə, üstəlik dünya siyasətinin nəhənglərindən birinə çevirib. Odur ki, Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq fəxr edir.

"Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub", - deyən Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya məmləkətləri sırasında layiqli yere çıxarıb. O, keçmiş SSRİ-nin ən

nüfuzlu siyasətçilərindən biri idi. Bu səbəbdən də "Azərbaycan sənin üçün kiçikdir, sən ittifaqa lazımsan", - deyərək onu Moskva-yə dəvət etdilər. Amma burada o, həm də onu gözü götürməyən məkrli qorbaçovların xəyanətinə tuş gəldi, Vətəninə döndü. Bu qayıdışı isə daha möhtəşəm oldu. Ümidlə, inamla yolunu gözləyən xalqının arzusu ilə yenidən hakimiyyətə gəldi. Milyonları öz ətrafında, bir bayraq altında birləşdirə bildi. Sözlünün qüdrəti ilə hər kəsi inandırdı. Əməlləri ilə sözünü gerçəyə çevirdi.

Azərbaycan dövlət quruculuğu prosesini sürətlə keçdi. Çünki Ulu Öndər Heydər Əliyevin yaratdığı təməl prinsiplər düzgün yerinə yetirilmişdi. Dahi siyasi xadimin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz

hissəsinə çevrildi, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil etdi. Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaratdı, müstəqil və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəldi. Ulu Öndər güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amillərinə əsaslanan konsepsiyası ilə müstəqil Azərbaycanın tarixində qızıl səhifələr yazdı. Heydər Əliyevin quruculuq salnaməsi azərbaycanlıların həyatına birdəfəlik daxil oldu. Onun Azərbaycana rəhbərlik illəri milli intibah dövrü kimi əbədiləşdi.

Meydana silahsız gələn bu insan qüdrətli Azərbaycan Ordusu yaratdı, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, ölkəmizdə böyük neft erasının əsasını qoydu. Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı. Heydər Əliyev dövrü Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi. Türk dünyasının bu böyük oğlu güclü dövlətçilik məktəbi də yaratdı. Heydər Əliyev ən mürəkkəb ziddiyyətli tarixi proseslərin gərddişindən bəcağıqla baş çıxaran, ən çətin vəziyyətlərdə belə təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin manafeyini praqmatik ağılla və təcürbəsi ilə dəqiqliklə hesablayan bir lider idi. Odur ki, Azərbaycan müstəqil siyasət yürütmə prinsiplərinin bərqərar olduğu güc mərkəzinə çevrilib. Dünya birliyində hörmət və ehtiram ünvanına çevrilən ölkəmiz beynəlxalq aləmdə dostluq, tərəfdaşlıq və qarşılıqlı mühüm nümunəsi kimi tanınır və sözün əsl mənasında, tam müstəqil ölkəyə çevrilib. Dahilik intellektin fəvqəladə böyüklüyüdür. Heydər Əliyev isə özünün qeyri-adi intellektini yalnız xalqa, dövlətə və Vətənə xidmətə həsr etdi. Ona görə də müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir.

## DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI



**Xəbər verildiyi kimi, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov polis fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar müraciət etmiş vətəndaşları qəbul etmək üçün noyabrın 29-da Sumqayıt şəhərində olub.**

Sumqayıta səfəri çərçivəsində nazir DİN Daxili Qoşunlarının bu şəhərdə yerləşən hərbi hissəsində də olub.

General-polkovnik V.Eyvazov nazir müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun müşayiəti ilə hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu ilə maraqlanıb, həmçinin silah təminatı, avtomobil və zirehli texnika parkı, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə yaxından tanış olub.

Sonra sıra meydanında düzülmiş şəxsi heyət qarşısında çıxış edən Daxili İşlər naziri V.Eyvazov müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı problemlər, torpaqlarımızın işğalı, Ulu Öndərin ali hakimiyyətə qayıdışından



sonra ölkə həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilmiş müsbət

nəticələr barədə məlumat verib.

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin respublika DİN-in və onun ayrılmaz hissəsi olan Daxili Qoşunların ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizənin səmərəli təşkilində, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, insan və vətəndaş hüquq və azadlıqlarının təminatında rolunu və fədakar xidmətini hər zaman yüksək qiymətləndirdiyini vurğulayan nazir, daxili işlər orqanlarının zəruri avadanlıq və texnika ilə təchizatına böyük diqqət yetirildiyini, müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təminat olunduğunu, xidmət şəraitinin ilbəl daha da yaxşılaşdığını bildirib.

Hərbi qulluqçulara tapşırıq və tövsiyələrini verən nazir Vilayət Eyvazov əmin olduğunu bildirib ki, şəxsi heyət göstərilən ali diqqət və qayğıya cavab olaraq sabitliyin, əmin-amanlığın etibarlı qorunmasına, cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz nümunəvi xidmətləri ilə cavab

verəcək, qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.

Sonda hərbi hissənin şəxsi heyəti təntənəli marşın sədaları altında tribuna önündən keçib.

## AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ 2020-ci İL YANVARIN 1-dən 30-dək MÜDDƏTLİ HƏQİQİ HƏRBİ XİDMƏTƏ ÇAĞIRILMASI VƏ MÜDDƏTLİ HƏQİQİ HƏRBİ XİDMƏT HƏRBİ QULLUQÇULARININ EHTİYATA BURAXILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə qərara alıram:

1. 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaş tam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2020-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılırlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrasını üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

**İlham Əliyev**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2019-cu il.

## KİÇİK KOMANDİR VƏ MÜTƏXƏSSİSLƏR HAZIRLAYAN HƏRBİ HİSSƏ

Daxili Qoşunların Baş İdarəsinə Şəxsi heyət üzrə İdarənin məqsədli qrupunun tərkibində 25032 sayılı hərbi hissəyə növbəti xidməti ezamiyyət zamanı əsas məqsəd hərbi hissədəki bölmələrin xidməti-döyüş fəaliyyəti, şəxsi intizamı və nümunəvi xidmətlə fərqlənən hərbi qulluqçuları haqqında ətraflı məlumat toplamaq və "Əsgər" qəzetində işıqlandırmaq idi.

Hərbi hissə komandirinin tərtibə işləri üzrə müavini mayor Habil Şamilov hərbi hissənin təyinatı barədə məlumat verərək bildirdi ki, zəngin döyüş təcrübəsinə malik olan hərbi hissənin şəxsi heyəti 1992-1994-cü illərdə ön cəbhənin müxtəlif istiqamətlərində erməni işğalçılarına qarşı mətinliklə vuruşmuş, əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi hissənin onlarla hərbi qulluqçusu şəhid olmuş, itkin düşmüş və yaralanmışdır.

və ayrı-ayrı xidmət sahələri üzrə mütəxəssislər hazırlanırlar. Bu vəzifələrin yerinə yetirilməsində hərbi hissə müsbət nəticələr əldə edərək, tutarlı təcrübə toplayıb.

Kiçik komandirlərin metodiki ustalığının, təşkilatlılıq və idarəetmə qabiliyyətinin artırılması da bölmənin funksional vəzifələrinə daxildir.

Kiçik komandirlər hazırlayan



Hərbi hissədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən bölmələrdən biri kiçik komandirlər hazırlayan tədris bölüyüdür. Böyük qarşıya qoyulan tapşırıqları uğurla

tədris bölüyünün komandiri baş leytenant Xəqani Şirinazadə sadalanan xüsusiyyətlərin hərbi qulluqçularda formalaşması istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, bu məqsədlə şəxsi heyət tədris proqramına uyğun olaraq nəzəri və praktiki məşğələlərə cəlb olunur. Məşğələlər Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanının "DİN-in Daxili Qoşunlarında tədris proqramı"nın təsdiq edilməsi barədə" əmrinin tələblərinə əsasən keçirilir.

Onun sözlərinə görə, tədris prosesində məşğələlər hər həftənin bazar ertəsinə cümə gününədək gün ərzində 6 saat, şənbə günləri isə 4 saat olmaqla keçirilir. Məşğələlərin davametmə müddəti 45 dəqiqədir. Şəxsi heyət 20 faiz nəzəri, 80 faiz praktiki məşğələlərə cəlb olunur.

Böyük komandiri onu da əlavə etdi ki, gündüz vaxtı atıcılıq məşqləri və atışlar iki həftədə bir dəfədən az olmayaraq təşkil olunur. Bundan əlavə, şəxsi heyətin fiziki hazırlığına da xüsusi diqqət yetirilir.

Ümumilikdə, tədrisin keyfiyyətinin artırılması məqsədilə keçirilən

məşğələlərin davametmə müddəti 13 həftədir. Tədris mərhələsinin ilk beş həftəsində döyüş təlimi üzrə məşğələlər və səhra çıxışı, növbəti yeddi həftənin ilk həftəsi zərurət olduqda xidmətə yeni qəbul edilmiş əsgərlərin təlim toplanışında və ya Daxili Qoşunların hər hansı bir hərbi hissəsində manqa komandiri vəzifəsində təcrübə keçməsi üçün hazırlıq, sonrakı altı həftə ərzində bilavasitə qoşun təcrübəsi keçirilir.

Tədris dövrünün sonunda zəruri bilik və bacarıqlar əldə edən hərbi qulluqçulardan məqbullar qəbul olunur. Məqbulları müvəffəqiyyətlə başa vuranlar "kiçik çavuş" hərbi rütbəsi verilməklə, xidmətlərini davam etmək üçün hərbi hissələrə göndərilirlər.

\*\*\*\*\*

Qeyd olunan hərbi hissədə nümunəvi digər bölmə sürücü və kiçik mütəxəssislər hazırlayan tədris bölüyüdür. Bölüyün qarşısında duran əsas tapşırıqlar qoşunların hərbi hissələrinə sürücü, rabiteçi və aşpaz mütəxəssislər hazırlamaqdır.

Sürücü və kiçik mütəxəssislər hazırlayan tədris bölüyünün komandiri baş leytenant Şamo Şirinov mütəmadi olaraq hər bir taqımın təyinatına uyğun məşğələlərə cəlb olunduğunu dedi. Tədris zamanı rabiteçi mütəxəssisləri hazırlayan taqımın şəxsi heyətinə ultraqısa dalğalı, eyni zamanda, qısqadalgalı radiostansiyaların, eləcə də qoşunların təchizatında olan digər rabite və yüksək texnoloji vasitələrin taktiki-texniki xüsusiyyətləri izah edilir, onların işə salınması, istismarı, eləcə də radiomübadilənin aparılması qaydaları öyrədilir.

Sürücü hazırlayan taqımın hərbi qulluqçularına avtomobil və digər hərbi texnikanın hər cür hava və ərazi şəraitində yol hərəkəti qaydalarına uyğun idarə edilməsi tədris



olunur.

Gələcək aşpazlara isə yeməklərin bişirilməsi, səhra şəraitində hazırlanması üsulları öyrədilir, o cümlədən, gigiyena qaydalarına ciddi riayət olunması aşılır.

Bölmədə keçirilən məşğələlər zamanı təhlükəsizlik qaydalarına əməl edilir.

Leytenant Ş.Şirinov məşğələlərin ilde dörd dəfə 3 ay müddətində davam etdiyini, təlim kursunun sonunda ixtisaslar üzrə yekun imtahanların qəbul edildiyini də söylədi. Kursu müvəffəqiyyətlə bitirən və buraxılış imtahanlarından müsbət qiymət alan hərbi qulluqçulara "sürücü mütəxəssis", "rabiteçi mütə-

xəssis", "aşpaz mütəxəssis" dərəcələri verilir.

Böyük komandiri məşğələlərin keyfiyyətlə keçirilməsində taqım komandirlərinin də böyük rolu olduğunu vurğuladı və onlardan xüsusilə sürücü hazırlayan tədris taqımının komandiri leytenant Sərxan Mirzəyevini adını çəkdi. O, həmçinin, hazırda tədris alan hərbi qulluqçuların çox fəal və bacarıqlı olduqlarını diqqətə çatdıraraq, onların da yiyələndikləri ixtisaslar üzrə peşəkar mütəxəssis kimi yetişmələrinə əminliyini ifadə etdi.

baş leytenant  
Xədicə Hacızadə



O, eyni zamanda, diqqətə çatdırdı ki, 1999-cu ildən etibarən hərbi hissənin həyatında yeni mərhələ başlayıb, tədris təyinatlı vəzifələr həvalə olunub.

Bununla yanaşı, artıq uzun müddətdir ki, hərbi hissədə Daxili Qoşunlar üçün kiçik komandirlər

hayata keçirir. Bölmənin əsas vəzifələri hərbi qulluqçulara manqa komandirinin vəzifələrinin, manqa heyət tərkibində döyüş tapşırığının yerinə yetirilmə üsullarının və tabelikdə olan əsgərlərlə təlimin, sıra hazırlığının və tərtibə işinin aparılması qaydalarının öyrədilməsidir.

## TAQIM KOMANDİRİ KİMİ FƏALİYYƏTİ ZABİT YOLDAŞLARINA NÜMUNƏDİR



Qəzetimizin demək olar ki, hər buraxılışında Daxili Qoşunların hərbi hissələrində xidmət edən, yüksək döyüş fəxrliyi və nizam-intizamı ilə fərqlənən hərbi qulluqçular barədə məlumat veririk. Bu dəfə də 25032 sayılı hərbi hissədə xidmət edən komandiri baş leytenant Ruslan Sevdiməliyev haqqında danışmaq istərdik.

Baş leytenant R.Sevdiməliyev 1987-ci il noyabrın 28-də Hacıqabul rayonunda anadan olub. Orta təhsilini tamamladıqdan sonra, 2006-2007-ci illərdə Müdafiə Nazirliyinin hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. 2010-cu ildən Daxili Qoşunların sıralarında xidmət edən hərbi qulluqçumuz 2012-ci ilə qədər 25033 sayılı hərbi hissənin xüsusi təyinatlı dəstəsində avtomobil yarımqrupunda sürücü olub. 2012-2014-cü illərdə Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbində (hazırda Ali Hərbi Məktəb - X.H.) təhsil alıb. "Leytenant" hərbi rütbəsini aldıqdan sonra 2015-2017-ci illərdə 17072 sayılı hərbi hissənin ayrı yerləşən patrul taborunda və 17071 sayılı hərbi hissədə müxtəlif vəzifələrdə xidmət edib. Hazırda 25032 sayılı hərbi hissənin komandiri bölüyündə taqım komandiridir.

Tabeliyindəki şəxsi heyətin yerinə yetirdiyi vəzifələrin məsuliyyətini nəzərə alsaq, taqım komandiri kimi onun öz fəaliyyətini düzgün təşkil etməsinin, nizam-intizamı ilə hər kəsə nümunə olmasının vacibliyini vurğulamaq yerinə düşər. Komandiri kimi hər bir hərbi qulluqçuya böyük diqqət və qayğı ilə yanaşması, onların ehtiyaclarını daim öyrənməsi və əlindən gələnlərinə köməkliyi əsirgəməməsi onu başqalarından fərqləndirən xüsusiyyətləridir.

Bilirik ki, qarovul xidməti böyük məsuliyyət və diqqət tələb edir, ona görə də bu xidmətə yalnız təlimi, nizam-intizamı ilə fərqlənən, sağlamliq durumu qənaətbəxş olan hərbi qulluq-

çular cəlb olunurlar. Postların vaxtılı-vaxtında dəyişdirilməsi, silahların doldurulub-boşaldılması zamanı təhlükəsizlik qaydalarına isə xüsusilə ciddi riayət edilir. Baş leytenant R.Sevdiməliyev qeyd edir ki, qarovul xidmətinə cəlb olunan hərbi qulluqçuların atəş hazırlığının və fiziki göstəricilərinin yüksək olması olduqca vacibdir. Həmçinin, postda xidmət aparan zaman saatların çeviklik, cəsarət nümayiş etdirməsi mühüm əhəmiyyət kəsb edən faktorlardandır. Xidmətin təşkili zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarizovon və Qarovul Xidmətləri Nizamnaməsinin tələblərinə qeyd-şərtsiz əməl olunmalıdır.

Bu baxımdan baş leytenant R.Sevdiməliyev tabeliyindəki hərbi qulluqçulara hər zaman mətin və dayanıqlı olmağı, xidmət zamanı çətinliklərlə üzləşdikdə onları peşəkarlıqla dəf etməyi öyrədir, xidmətdə nöqsanlara yol verməməyi, daim ayıq-sayıq olmağı tələb edir.

Onun komandiri olduğu taqım bu il hərbi hissədə keçirilən inspeksiya yoxlamasını müvəffəqiyyətlə başa vuraraq, yüksək nəticələr əldə edib, şəxsi heyətin nəzəri və praktiki hazırlığı müsbət qiymətləndirilib. Bu nəticənin əldə olunmasında təbii ki, taqım komandiri kimi onun əməyi böyükdür. Hərbi hissə komandiri tərəfindən bir neçə dəfə mükafatlandırılan hərbi qulluqçumuzun fəaliyyəti həqiqətən də zabıt yoldaşlarına nümunədir.

baş leytenant  
Xədicə Hacızadə

## İdmançımız yenə fəxri kürsüdə

Artıq uzun zamandır ki, respublikamızı bir çox beynəlxalq idman yarışında layiqincə təmsil edərək, qələbə sevincini həmvətənlərinə yaşadan və qəzetimizin səhifələrində fəaliyyəti davamlı işıqlandırılan baş leytenant Ruslan Lünev oxucularımıza tanışdır. Daxili Qoşunların İdman komandasında məşqçi-müəllim vəzifəsində xidmət edən vətənpərvər idmançımızın daim öz üzərində çalışması və peşəkarlıq səviyyəsini yüksəltməsi bu gün hər bir idmançımıza örnəkdir.

Son illər bir-birinin ardınca qələbələr qazanan hərbi qulluqçumuzun növbəti nailiyyətinin sorağı Gürcüstandan gəlib. Belə ki, noyabrın 24-dən 26-dək Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində güllə atıcılığı üzrə açıq beynəlxalq turnir keçirilib.

Turnirdə 5 ölkədən 26 idmançı iştirak edib. İdmançımız 25 m məsafədən tapançadan hədəfə sürətli atəş açmaqla 580 xal toplayaraq, 1-ci yerin sahibi olub.

Biz də, öz növbəmizdə, həm dövlətimizin, həm də Daxili Qoşunların idman şöhrətini ucaldan idmançı zabitimizi səmimi qəlbədən təbrik edirik, ona daha böyük nailiyyətlər arzulayırıq. Düşünürəm ki, respublikamızın üçrəngli bayrağını dünya arenalarında birincilər sırasında dağaladılan istənilən insan hər birimizin fəxri, ölkəmizin qürurudur.

## Əsgərimiz ölkə çempionatının qalibi oldu

Daxili Qoşunların İdman komandası keçirilən yarışlarda silsilə nailiyyətlər əldə etməklə qoşunların idman şöhrətini daim zirvədə qalmasını təmin edir. Hər zaman çalışqanlılığı, əzmkarlığı və məhərətli örnək olub, qələbələri ilə bizi sevindirən idmançı hərbi qulluqçularımızdan yeni zəfər sorağı gəlib. Belə ki, dekabrın 2-dən 7-dək Bakıda sərbəst və yunan-Roma güləşi üzrə ölkə

## İdman



çempionatı keçirilib. Atıcı-ıdmançı əsgər Əli Rəhimzadə yarışa 65 kq çəki dərəcəsinə qatılıb. O, keçirdiyi 5 görüşün ikisində xal hesabı ilə, üçüncü

ayından Daxili Qoşunların sıralarında xidmət edir. Azərbaycan milli yığma komandasının üzvüdür. Respublika səviyyəli yarışlarda hakimlikləmə səla-



isə tam qələbə qazanaraq birinci yerə tutub. İdmançımız diplom və medalla mükafatlandırılıb.

Qeyd edək ki, hərbi qulluqçumuz bu qələbə nəticəsində 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya verən Avropa və dünya təsnifat turnirlərində iştirak etmək hüququ qazanıb.

Nəzərinizə çatdırraq ki, əsgər Ə.Rəhimzadə 1997-ci ildə Astara rayonunda anadan olub. 2019-cu ilin iyul

hiyyətinə malikdir. Sərbəst güləş üzrə idman ustasıdır. Respublikada və xarici ölkələrdə keçirilmiş sərbəst güləş üzrə bir çox yarışın qalibi, həmçinin, 2017-2018-ci illərdə yeniyetmələr arasında Avropa və dünya çempionatlarının qalibi olub.

Hərbi qulluqçumuz qələbə münasibətilə təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

Metbuat xidməti

## İftixarla deyilən sözlər: “Azərbaycan Respublikasına xidmət edirəm!”

Hərbi qulluqçularımız mükafatlandırılarkən, eləcə də onlara növbəti hərbi rütbə təqdim edildikdə, habelə etimad göstərilərək tutduqları vəzifədən yuxarı vəzifəyə irəlilədikdə bu sözləri iftixarla deyirlər: “Azərbaycan Respublikasına xidmət edirəm!”. Həqiqətən də bu sözlərdə böyük mənə var və onları ifadə etdikdə Azərbaycan Respublikasının vətəndaşı olaraq qəlbimizdə qürur hissi yaşayırıq.

Respublikamızın müstəqilliyi və dövlətçiliyi çətin mübarizələr nəticəsində, ağır sınaqlardan keçməklə, şəhidlərimizin qanı bahasına əldə edilib. Həmçinin, böyük fədakarlıq göstərilərək müstəqilliyimiz və dövlətçiliyimiz bu gündək qorunub saxlanılıb. Ona görə də xalq olaraq azadlığımızın həmişə qədrini bilməli, varlığımızın, gələcək inkişafımızın təminatçısı olan dövlətçiliyimizin keşiyində mətin dayanmalıyıq. Bu baxımdan yanaşdıqda hərbi qulluqçularımız “Azərbaycan Respublikasına xidmət edirəm!” sözlərini dedikdə nə qədər mühüm bir missiyanı yerinə yetirdiklərini, müqəddəs məramı sadıq olduqlarını dərk edir, üzərilərinə düşən məsuliyyəti şüurlu şəkildə anlaşırlar.

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkanda yerləşən, qədim tarixi, unikal mədəni irsi, zəngin təbii sərvətləri, ayrı-ayrı millətlərin və dinlərin nümayəndələrinin dinc birgəyaşayış ənənələri olan, bütün dünyada sülhə və əməkdaşlığa təqdirəlayiq töhfələr verən ölkə kimi beynəlxalq birlikdə layiqli yere sahibdir. Dünyada hörmət bəslənən və nüfuzlu dövlətin vətəndaşı kimi hər yerdə, çalışdığımız bütün sahələrdə onun imicini uca tutmalı, dövlətçilik təfəkkürünün bünövrəsinin milli özünüdərkəndən başladığını heç vaxt unutmamalıyıq. Dünyada əsrlərdir öz dövlətçiliyini qurmayan, müxtəlif dövlətlərin ərazilərində yaşayan, yaxud onların himayəsinə sığınan, habelə assimilyasiyaya, ayrı-seç-



kiliyə, təqiblərə, hüquqlarının məhdudlaşdırılmasına, soyqırma məruz qalan xalqlar olub və bu gün də var. Xalq olaraq biz də tariximizin müxtəlif dövrlərində soyqırma, ayrı-seçkiliyə, hüquqlarımızın məhdudlaşdırılmasına məruz qalmışıq. Ancaq bütün bu sınaqlar bizim mübarizə əzmimizi qıra bilməyib.

Tarix göstərir ki, dövlətçilik ənənələrinə malik və öz dövlətini qorumağa qadir xalqlarla dünyada hesablaşırlar, onlarda kənar basqı və təsirlərə, təhlükələrə qarşı dayanıqlıq, həyatqabiliyyətlik vərdişləri formalaşır. Dövlətçilik xalqın öz mənəvi dəyərlərinə, adət-ənənələrinə, seçdiyi ictimai-siyasi quruluş modelinə söykənərək, təbii və in-

tellektual sərvətlərindən sərbəst bəhrələnərək yaşamasının, güclənməsinin, tərəqqisinin təməlini təşkil edir. Azərbaycan dövlətçiliyinin əsaslandığı ideoloji mənbə isə azərbaycançılıq fəlsəfəsidir.

“Azərbaycan Respublikasına xidmət edirəm!” ifadəsinin arxasında əcdadlarımızın ruhuna, dövlətçilik atributlarına, şərəfli hərbi ənənələrimizə ehtiram, Vətənə məhəbbət, hərbi anda sədəqət dayanır. Əslində, bu ifadə bir azərbaycançılıq şüarıdır və onu təntənəli şəkildə səsləndirmək şərəfli hərbi qulluqçulara aiddir.

Hərbi qulluqçunun dediyi “Azərbaycan Respublikasına xidmət edirəm!” ifadəsi onun üzərinə düşən xidməti-döyüş tapşırıq-

larını ləyaqətlə yerinə yetirməsinə, şəxsinə göstərilən etimadı doğrultmasına əks etdirir, mənəvi cəhətdən hərbi şərəfinin ucalığını aşılır.

Ümumilikdə, hərbi xidmətdə əqidə, mənəvi ruh, ideoloji amillər vacib rol oynayır. Bütün bu məfhumlar olmadan şəxsi heyətin hərbi-vətənpərvərlik tərbiyyəsini təsəvvür etmək çətindir. Məhz vətənpərvər hərbi qulluqçu vətəndaşı olduğu dövlət üçün taradud etmədən fədakarlığa hazırdır. Öz dövlətinə, xalqına vicdanla xidmət etmək, bu yolda əzmkarlıq göstərmək hərbi qulluqçunun heyətinin əsas amalıdır. Buna görə də hərbi qulluqçu üçün “Azərbaycan Respublikasına xidmət edirəm!” ifadəsi müqəddəs-

dir, mənəvi meyardır.

Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə uçan və ya yaralanaraq əlil olan, o cümlədən, uzun illər ləyaqətlə hərbi xidmət yolu keçərək veteran adına layiq görülən hərbi qulluqçularımızın həyatı hər birimiz üçün dəyərli örnəkdir. Onlar Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, dövlətçiliyi təhlükəyə məruz qaldıqda, ağır sınaqlarla üzleşdikdə Vətənə sədəqətlik, qeyrət nümunəsi göstərirlər, bəzlərində güvənini və inamını sarsıtmayıblar. Bu gün onların davamçıları şərəfli ənənələr ruhunda Azərbaycan Respublikasına xidmət edirlər. Bütövlükdə, hərbi xidmətdə hərbi qulluqçuların yaşlı və gənc nesilləri arasında mənəvi bağlılıq çox əhəmiyyətlidir. Bunun müsbət ənənələrin ötürülməsində, ölkəmizdə ordu quruculuğunun müxtəlif mərhələlərinin şahidi olmuş hərbiçilərin qiymətli təcrübəsinin bu gün şəxsi heyətə çatdırılmasında rolü əvəzsizdir.

Milli ədəbiyyatımız, kinomuz və teatrımızda azərbaycançılıq məfkurəsini təbliğ edən, vətənpərvərlik nümunələrini göstərən əsərlər az deyil, bu qaynaqlardan geniş bəhrələnmək vacibdir. Nəzərə almaq lazımdır ki, bəddi sözün, incəsənətin şüurlara təsir gücü böyükdür. Məhz gənclərin vətənpərvər ruhda yetişməsi mənəvi gücü yenilməz olan hərbi qulluqçuların formalaşmasını şərtləndirən amillərdən biridir. Hərbi qulluqçunun aid olduğu dövlətin mənafeyinin qorunması, hərbi qüdrətinin möhkəmləndirilməsi, təhlükəsizliyinin təmin olunmasına məsuliyyət hissi ilə yanaşması, bu istiqamətlər üzrə öz əməyini, bilik və bacarığını əsirgəməməsi, onun dövlətçilik naminə mübarizlik əzmi, vətəndaş təəssübkeşliyi iftixarla bu sözləri deməsinə mənəvi haqq verir: “Azərbaycan Respublikasına xidmət edirəm!”.

Yalçın Abbasov

## ŞƏRƏFLİ ADINA VƏ MƏRAMINA SADİQ QALAN QƏZET

*Daxili Qoşunların “Əsgər” qəzetinin ilk sayının çap olunmasından 27 il ötür*

1992-ci ilin dekabr ayının 16-da ilk sayı çap olunan “Əsgər” qəzeti hərbi mətbuat tariximizdə layiqli yer tutur. Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi dövrdə, müharibə gerçəkliyində işıq üzü görünən, döyüşçülərə mənəvi ruh verən “Əsgər” qəzeti şərəfli adın daşıyıcısı olaraq, bu gündək keçdiyi yolda qürurlu bir missiyanı yerinə yetirib. Belə ki, həmin missiya vətənpərvərlik amalını təbliğ etməkdir. Təsədüfi deyil ki, qəzetin adının altında “Daxili Qoşunların hərbi-vətənpərvərlik qəzeti” sözləri dərc edilir. Ötən dövr ərzində “Əsgər” çıxışlayı oxucu kütləsi üçün vətənpərvərlik tərbiyyəsi qaynağı olub, bu gün də qəzet öz məramına sadıqdır.

Daxili Qoşunların xidməti-döyüş fəaliyyətinin salnaməsi “Əsgər”in səhifələrində



öz əksini tapıb. Əminliklə qeyd etmək olar ki, qəzetdə indiyədək dərc olunan materiallar Daxili Qoşunların tarixi barədə etibarlı, səhifə, dolğun məzmunlu mənbədir. Bu mənbə dövrümüzdə də, gələcəkdə də hərbi tədqiqatçılar, tarixçilər üçün böyük əhəmiyyətə malikdir.

“Əsgər” qəzetinin redaksiyasında müstəqil respublikamızın ilk hərbi jurnalistlərinin bir qismi fəaliyyət göstərib. O hərbi jurnalistlərdən Təranə Məmmədova, Vahid Məhərrəmov, Mərdan Hüseynli, İlham Babayev və digərlərinin qəzetin formalaşmasında əməyini unutmamaq olmur. Ümumilikdə, redaksiyada istedadlı, peşəkar, vətənpərvər jurnalistlər, fotomüxbirlər, operator-səhifələyicilər xidmət ediblər. Bu

gün onların yolunun davamçıları var.

Daxili Qoşunların Vətənin müdafiəsində şəhid olmuş hərbi qulluqçularının döyüş yolu barədə bu gün üçün yeganə nəşr olan “Oğullar verir ki, can, yaşasın Azərbaycan” kitabı sabiq redaktor, əməkdar jurnalist Təranə Məmmədovanın rəhbərliyi ilə “Əsgər” qəzeti redaksiyasında hazırlanıb. Bundan əlavə, redaksiyada T.Məmmədovanın müəllifliyi ilə Daxili Qoşunların Türkiyə Jandarm Təşkilatı ilə hərbi əməkdaşlığından bəhs edən xüsusi nəşr – “Nə xoşbəxtdir türkəm deyən” kitabı ərəşəyə gətirilib.

Daxili Qoşunların yaradılmasının 15, 20 və 25 illiyi ilə əlaqədar hazırlanaraq çap olunan nəfis tərtibatlı kitablar da

“Əsgər” qəzeti redaksiyasının əməyinin nəticəsidir.

Bütövlükdə, “Əsgər” qəzeti redaksiyasının çoxillik fəaliyyəti dövründə zəngin yazılı material və foto arxivi yaradılıb, qəzetin nəşrdən çıxmış hər bir sayının illər üzrə topluları qorunub saxlanılır. Həmçinin, “Əsgər” qəzetinin indiyədək çap edilən saylarının müvafiq sayda nüsxələri kitabxana fondlarına verilib.

Ötən 27 ildə “Əsgər” qəzeti fasiləsiz olaraq çap edilib, Daxili Qoşunların şəxsi heyətinin informasiya təminatı mənbəyi funksiyasını uğurla yerinə yetirib. Uzun illər qəzet yalnız çap variantında oxuculara çatdırılıb, son dövrdə isə onun elektron formada yayımı da reallaşmışdır. Belə ki, Daxili Qoşunların internet şəbəkəsindəki saytı qəzetin hər yeni sayı da yerləşdirilir.

“Əsgər” qəzeti uzun müddət “Azərbaycan” Dövlət Nəşriyyatında səhifələndirilərək çap olunub. Həmin nəşriyyatın rəhbərliyi və kollektiv tərəfindən həmişə qəzetin çapına lazımı köməklik göstərilib. Artıq müəyyən bir vaxtdır ki, “Əsgər”-in çapı Daxili İşlər Nazirliyinin mətbəəsində həyata keçirilir. Yaradılan bu şərait və redaksiyanın zəruri avadanlıqlarla təchiz edilməsi Daxili İşlər nazirinin və Daxili Qoşunların komandanının yaradıcı kollektivə böyük qayğısının təzahürüdür.

Xüsusi vurğulamağı vacib hesab edirik ki, “Əsgər” qəzetinin ən sadıq və diqqətli oxucusu Daxili Qoşunların komandanıdır. Onun qəzetin məzmunu və tərtibatı-

na dair dəyərli tövsiyələri redaksiyanın yaradıcı fəaliyyətinin təkmilləşdirilməsinə ciddi təkan verir.

“Əsgər” öz üslubu, fərqli dəst-xətti olan, yaradıcı axtarıqlarını genişləndirən, daim topladığı təcrübədən bəhrələnen, qoşunların heyətinin nəbzini tutan qəzetdir. Qəzet qoşunların şəxsi heyətinin maarifləndirilməsində nəzərəcarpacaq təsirə malikdir. Daxili Qoşunların hərbi hissələrində redaksiyanın ştatdankənar müxbir postları mövcuddur və onların göndərdikləri informasiyalar obyektiv materialların hazırlanması prosesinə real töhfədir.

Daxili Qoşunların sıralarında hərbi xidmətinin 11 ilini “Əsgər” qəzetinin redaksiyasında fəaliyyət göstərmişəm. Qəzet mənim üçün bir jurnalistika məktəbi olub. Məhz jurnalist kimi formalaşmağım burada gerçəkləşib. Qəzet yarandıq vaxtdan bu gündək onun səhifələrində müxtəlif mövzularda məqalələrim dərc olunub. Daxili Qoşunların veteranları olaraq redaksiya ilə yaradıcı əməkdaşlığım davam etdirilir. Son illər “Əsgər”də qoşunların şəhid hərbi qulluqçuları haqqında silsilə məqalələrim işıq üzü görüb. Onu da qeyd edim ki, “Əsgər” az sayda qəzetlərdən biridir ki, şəhidlik mövzusunun ardıcıl olaraq xüsusi diqqət mərkəzində saxlayır. Redaksiyanın şəhid hərbi qulluqçularımız barədə apardıqı tədqiqatlar böyük əhəmiyyət daşıyır, çünki bu bizim qan yaddaşımızdır. Şəhid ailələri onların övladlarının unudulmamasına görə Daxili Qoşunların komandanlığına və “Əsgər” qəzetinin redaksiyasına minnətdarlıqlarını bildirirlər.


Bu gün “Əsgər” qəzetinin daimi oxucuları arasında şəhid ailələri, veteranlarımız, hərbi qulluqçularımızın ailə üzvləri də var. Onların da yaradıcılıq nümunələri qəzetdə dərc edilir. Bu baxımdan “Əsgər”in hərbi qəzet olaraq ictimai etimad qazanması və ictimaiyyətlə davamlı təmasları vacib məqamdır.

27 ildə redaksiyanın keçdiyi tədqirəlayiq yol gələcəyə nikbin baxmağa əsas verir. İnanırıq ki, “Əsgər” qəzeti hərbi mətbuat ənənələrimizin davamçısı kimi bundan sonra da öz missiyanı ləyaqətlə yerinə yetirəcəkdir.

27 yaşın mübarək, “Əsgər”!

Yalçın Abbasov

## QARABAĞIM



*Qəlbim dərinlikdə daşa bağlanmış,  
Sənsiz qırıqlıdır qolum, qanadım,  
Yaman əzablıdır bu həsrət yolun,  
Gözümde günəşə, aya dönübsən,  
Həsrətəm yurduna, can Qarabağım.*

*Dağ çəkmiş qəlbinə erməni nəfsi,  
Boş yollara baxdıca xəbərimi alım?!  
Şəhidlər can verdi sənə yolunda,  
Unutsam gor qazar qara torpağım,  
Sənə soracağımı mən hardan alım?!*

*Yurdum talanıb, oda qalanıb,  
Könül bağlarına şəh də qonubdur.  
Hələ də dilimdə sənə bağ adın,  
Ulduzları güllərinin üreyində saydım,  
Unuda bilmirəm, şah Qarabağım.*

*Ai qana qərğ oldu bulağın suyu,  
Dan ulduzun saçağı da görünməyir.  
Nəmərdlər yoluna daş diğirlatdı,  
Şuşanın, Laçının yolları bağlı,  
Könül tərhanımız orada qaldı.*

*Sabahının bozqurdları qundaqlayır,  
Öz yurduna qayıtmaqçın  
qığıldayır körpə balam.  
Ötüb keçir illər sənsiz,  
Zaman yatmır ipə-sapa...  
Əşidirsən, Vətən oğlu, igid əsgər,  
Torpağını yem etmə o nadanlara!!!*

çavuş Sahilə Hüseynli  
16075 sayılı hərbi hissə

## NÜMUNƏVİ XİDMƏT

## QÜSURSUZ XİDMƏTİ VƏ FƏALLIĞI İLƏ FƏRQLƏNƏN HƏRBİ QULLUQÇUMUZ

Daxili Qoşunların müəyyən edilmiş tapşırıqlarının yerinə yetirilməsində xüsusi vasitələrin tətbiqi dəstələrinin rolu danılmazdır. Onların yüksək döyüş hazırlığı və əzmkarlığı tədqirəlayıqdır. Xüsusi vasitələrin tətbiqi dəstələrində layiqincə xidmət edən hərbi qulluqçular çoxdur. Onlardan biri də gizir Nuruqəlim Məhərrəmovdur.

O, 1985-ci ildə Şəki şəhərində anadan olub. 2001-ci ildə Baltalı kənd orta məktəbinin 11-ci sinfini bitirib. 2005-ci ildə müddətli həqiqi hərbi xidmətinə başa vurub və həmin il Şəki şəhərindəki Texnologiya Kollecinə daxil olub. 2008-ci ildə kolleci müvəffəqiyyətlə bitirdikdən sonra bir müddət müxtəlif sahələrdə işləyib. Vətənə olan dərin sevgisi, hərbi xidmətə marağı onu Daxili Qoşunların sıralarına gətirib. 2009-cu ildə 17072 sayılı hərbi hissənin xüsusi təyinatlı dəstəsində qumbaraatan vəzifəsində xidmətə başlayıb. Hal-hazırda xüsusi vasitələrin tətbiqi dəstəsində yarımqrup komandiridir.

Xidmət etdiyi gündən verilən tapşırıqları düzgün və məsuliyyətlə yerinə yetirməsi, yüksək fiziki hazırlığı, hərbi intizama riayət etməsi, xidmətində qazandıqı uğurlar onun əzmkarlığının isbatıdır.

O, hər zaman tabeliyində olan hərbi qulluqçulara qayğı göstərir, onların ehtiyaclarını öyrənir və aşkar olunmuş nöqsanların



aradan qaldırılmasını diqqətdə saxlayır.

Xüsusi vasitələrin tətbiqi dəstəsinin təbiyyəti işləri üzrə müavini mayor Kəmaləddin Məmmədov qeyd etdi ki, gizir N.Məhərrəmov bilik və bacarıqlarını daha da təkmilləşdirmək üçün daim öz üzərində çalışır. İradəsi, dözümlülüyü və təkmini ilə digər hərbi qulluqçulara nümunədir. Funksional vəzifələrinə vicdanla yanaşması, qüsursuz xidməti onun vətənpərvərliyinin təzahürüdür.

O, döyüş təlimi prosesində fəal iştirak

kına, ümumi inspeksiya yoxlamasında əldə etdiyi yüksək nəticələrə, göstərilən etimadı doğrultduğuna görə dəfələrlə mükafatlandırılıb. Həmçinin, nümunəvi xidməti nəzərə alınaraq, o, üçüncü dərəcəli "Qüsursuz xidmətə görə" medalına layiq görülüb.

Hərbi kollektivdə qazandıqı hörmət və nüfuz sayəsində gizir N.Məhərrəmov hərbi hissənin gizir və müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçularının şərafət məhkəməsinin sədri seçilib və bu ictimai işin öhdəsindən layiqincə gəlir.

İdmanı çox sevdiyini deyəən hərbi qulluqçumuzun bu sahədə də uğurları az deyil. O, həm də xidmət etdiyi bölmənin idman təşkilatçısıdır. Gənc yaşlarında Şəki şəhərində pəhləvanlıqla məşğul olub, daha sonra isə idmanın qaydasız döyüş növünə maraq göstərib. İştirak etdiyi turnirlərdə dəfələrlə diplom və medallar qazanıb. Gizir N.Məhərrəmov hərbi hissənin idman tarixinə də adını yazdırmaq istəyir. Belə ki, 2018-ci ildə hərbi hissənin birinciliyi uğrunda keçirilmiş əlbəyaxa döyüş üzrə yarışda birinci yeri layiq görülüb və hissə komandiri tərəfindən "Fərman"la təltif olunub.

Hərbi qulluqçumuz xidmətində uğurlarının davamlı olmasını arzu edirik.

Mətbuat xidməti

## GƏLƏCƏYİMİZİ NARKOMANIYA BƏLASINDAN QORUMALIYIQ



Müasir dövrimizdə cəmiyyəti düşündürən və narahat edən ən dəhşətli problemlərdən biri də narkomaniyadır. Narkotik insanın iradəsini iflic edir. Dünya ictimaiyyətinin söylərinə baxmayaraq, hələ də narkomaniya bəlası ilə mübarizə aparmaq üçün səmərəli yollar aşkar etmək və narkomanların sayını azaltmaq mümkün olmayıb.

Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, külli miqdarda pul vəsaiti tələb edən bir prosesdir. Bu problemin ictimai təhlükəli olması isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzərədən kənarında qalır və günü-gündən artır.

Narkotik vasitələrdən istifadə ailələrin dağılmasına, cinayətkarlığın artmasına, cəmiyyətdə ən böyük bəlalardan olan QİÇS (Qanda İmmun Çatışmazlığı Sindrömu) xəstəliyinə gətirib çıxarır. Narkotik vasitələr insanlarda asılılıq yaratdığı üçün narkotikin vaxtı çatdıqda o mütəlq qəbul edilməlidir. Narkomanın isə narkotik vasitəni almağa pulu olmadıqda o, hər cür vasitəyə, yeni oğurluğa, adam öldürməyə və digər cinayətlərə əl ata bilər.

Bəşəriyyəti düşündürən bu bəla ilə mübarizə sahəsində Azərbaycan Respublikasında da məqsədyönlü işlər aparılır.

Milli Lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalayıb və bu problemin həll edilməsi üçün görülən işlər keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyub.

Bu fərman əsasında ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunub,

təşkilati-hüquqi, institusional və praktiki tədbirlər həyata keçirilib. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının qanunları və digər normativ-hüquqi aktlar qəbul edilib, ölkəmiz narkotik vasitələr və psixotrop maddələrə nəzarət sahəsində BMT-nin konvensiyalarına və bir sıra digər beynəlxalq sənədlərə qoşulmuş, həmsərhəd və digər dövlətlərlə, habelə beynəlxalq təşkilatlarla daim inkişaf edən əlaqələr qurub. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli, 371 nömrəli Fərmanı ilə 2000-2006-cı illər üçün "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram" təsdiq edilib və həyata keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" təsdiq edilib.

Bu baxımdan gənc və yeniyetmə nəslin bu kimi təhlükəli məsələlərdən qorunması üçün onların daimi olaraq narkomaniya, onun insan sağlamlığına ziyanı barədə geniş şəkildə maarifləndirilməsinə ehtiyac vardır.

Daxili Qoşunların sıralarında xidmət edən hərbi qulluqçuların böyük bir hissəsinin gənc - əsgərlər təşkilatıdır. Qoşunların sıralarına daxil olan hərbi qulluqçu, o cümlədən, əsgərlər və çavuşların hərbi xidməti dövründə Vətən qarşısında şərafətli borcunu məsuliyyətlə yerinə yetirmələri, eləcə də bəşər övladını mehəvə aparan

narkomaniya haqqında kifayət qədər biliklərə yiyələnmələri üçün müvafiq tədbirlər görülür.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar Daxili Qoşunlarda bir sıra tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər naziri tərəfindən təsdiq edilmiş 16.08.2019-cu il tarixli tədbirlər planının müvafiq bəndlərinin vaxtli-vaxtında icrası təmin olunur.

Şəxsi heyət arasında narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə təbliğat işinin gücləndirilməsi məqsədilə Daxili Qoşunlar komandanının müvafiq Şəxsi heyət üzrə İdarə rəisinin müvafiq göstərişinə əsasən, bütün dərəcəli hərbi qulluqçularla hər rüb əlavə məşğələ planlaşdırılıb keçirilir.

Bundan əlavə, Daxili Qoşunların hərbi hissələrinin yerləşdiyi şəhər və rayonlarda hərbi qulluqçular arasında sağlam həyat tərzinin təbliğ olunması məqsədilə səhiyyə, o cümlədən, daxili işlər orqanlarının əməkdaşları ilə görüşlər təşkil olunur, izahedici söhbətlər aparılır.

Bununla yanaşı, hərbi qulluqçuların sağlamlığının qorunmasına xidmət edən maarifləndirmə işlərinin genişləndirilməsi üçün mütəmadi olaraq Daxili Qoşunların Tibb xidmətinin həkim hərbi qulluqçuları tərəfindən hərbi hissələrdə tibbi profilaktiki işlər görülür.

Bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə neinki dövlətin, həmçinin, bu dövletdə yaşayan hər bir vətəndaşın borcudur.

Mətbuat xidməti

## Vətənə və xalqa sədaqətli xidmət nümunəsi

Daxili Qoşunların veteranı, ehtiyatda olan polkovnik-leytenant Qasimov Ədalət Yadulla oğlu səhhətinin qəfil pisləşməsi nəticəsində vəfat edib. Onun vəfatı Daxili Qoşunların komandanlığı və şəxsi heyətini, veteran yoldaşlarını, bütün onu tanıyanları dərinləndirib. Ə.Qasimovun ömür yolu Vətənə və xalqa sədaqətli xidmət nümunəsidir.


O, 20 fevral 1962-ci ildə Lerik rayonunun Qələbin kəndində anadan olub. Rayondakı internat məktəbində orta təhsil alıb. 1980-1982-ci illərdə Rusiya Federasiyasının Xabarovsk şəhərində SSRİ Müdafiə Nazirliyinin hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. 1983-1988-ci illərdə Xabarovskdakı Politeknik İnstitutunda ali təhsil alaraq avtonəqliyyatın istismarı ixtisasına yiyələnib. Bir müddət həmin şəhərdə işləyib. Sonra Vətənə qayıdaraq uzun illər Yerli Sənaye Nazirliyinin Nəqliyyat Kontorunda çalışıb.

Vətənimiz üçün ağır günlərdə, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi 1992-ci ildə Ə.Qasimov mülki işdən ayrılaraq hərbi xidmətdə olmağı özünə şərafətli vətəndaşlıq borcu bilib. 1992-ci ilin sentyabr ayında Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının sıralarında zabit olaraq hərbi xidmətə başlayıb. Mütəxəssis zabit kimi o çətin günlərdə üzərinə düşən vəzifələri bacarıqla və vicdanla yerinə yetirib.

Ə.Qasimov Ağdam və Füzuli rayonları ərazisində döyüş yolu keçib. Ön cəbhədə tank taboru komandirinin texniki hissə üzrə müavini, sonra isə hərbi hissənin avtomobil xidmətinin rəisi vəzifələrinə təyin olunub. Müharibə sınaqlarından alnıaçıq çıxaraq, döyüş tapşırıqlarının yerinə yetirilməsində fəaliyyət və əzmkarlıq göstərib.

Daxili Qoşunların formalaşması və inkişafında, cavabdeh olduğu sahədə yüksək fəaliyyət göstərəcəyini əldə edilməsində Ə.Qasimov öz əməyini, bilik və təcrübəsini əsirgəməyib. Daxili Qoşunların sıralarında polkovnik-leytenant hərbi rütbəsinə, Daxili Qoşunların Baş İdarəsinin Maddi-texniki təminat İdarəsində avtomobil və zirehli texnika şöbəsi rəisinin müavini vəzifəsində yüksəlib.

Azərbaycan Respublikası Prezidentinin 6 may 2005-ci il tarixli müvafiq sərəncamı ilə Ə.Qasimov "Hərbi xidmətlərə gö-



rə" medalı ilə təltif olunub. Bununla yanaşı, o, "Qüsursuz xidmətə görə" medalının hər üç dərəcəsinə, hərbi xidmət sahəsində yubiley medallarına, Daxili Qoşunların "Xidmətdə fərqləndiyinə görə" döş nişanına layiq görülüb.

Öz vətənpərvərliyi, peşəkarlığı, iradəli və təmkinli olması, silahdaşlarına qayğısı, hərbi kollektivin mənafeyini daim üstün tutması kimi müsbət keyfiyyətləri ilə Ə.Qasimov gənc zabitlərə nümunə idi.

2012-ci ilin sentyabr ayında Ə.Qasimov Daxili Qoşunlardan ehtiyata buraxılıb.

Ehtiyatda olduğu illərdə veteran olaraq qoşunların həyatı ilə daim maraqlanıb, veteranların birliyi və həmrəyliyinin möhkəmləndirilməsinə, gənclərin vətənpərvərlik tərbiyyəsi işinə dəyərli töhfələr verib.

Ə.Qasimovun oğlu baş çavuş Vüsal Qasimzadə Daxili Qoşunların sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hazırda isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur, qoşunların avtomobil və zirehli texnika təmiri bazasında texnik vəzifəsindədir. İnanırıq ki, o, atasının adına layiq şəkildə hərbi xidmət yolu keçəcək.

Mərhum zabit və veteranımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

Allah rəhmət eləsin!

Yalçın Abbasov

## Sağlamlıq

## Ürək xəstəliklərindən qorunmaq üsulları

Ürək xəstəliklərindən uzaq olmaq üçün əsas prinsip sağlam və düzgün qidalanma üsuludur. Bunun üçün heyvani yağlardan imtina, mümkün olduğu qədər xörəkləri zeytun yağı ilə hazırlamaq, rasionda qoyun ətinə azaltmaq, xolesterinlə zəngin olan qidalarda qəbul etməmək lazımdır. Ürəyində problemi olanlar əsasən balıq və toyuq əti, həftədə bir-iki dəfə yağsız məaləti və meyvə-tərəvəzlərlə qidalanmalıdır.

AZƏRTAC xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədovanın dediyinə görə, hər gün azı 45 dəqiqə idman etmək lazımdır: "İdmanı nə vaxt etmək barədə xüsusi qayda olmasa da, səhərlər idman etmək məsləhət görülür, çünki ürək problemləri və hipertoniya krizlər səhər saatlarında olur. Aşxam yeməyindən 2 saat əvvəl, diabet xəstələrinə isə aşxam yeməyindən 2 saat sonra idman etmək tövsiyə edilir. Piyada gəzmək çox faydalıdır, lakin bunu aktiv sürətlə etmək lazımdır. 45 yaşından yuxarı olanlar idman etməyə başlamazdan əvvəl mütəlq həkim müayinəsindən keçməlidirlər, çünki ürək damarlarında problemi olanlar id-



man edərək infarkt və ya ani ölüm keçirə bilərlər".

O, daha sonra deyib: "Yemək zamanı duzun miqdarını gözləmək çox vacib məsələdir. Duza olan gündəlik tələbat 6 qramdır və onun bir hissəsi çörəklə qəbul edilir. Çox çörək yedikdə qəbul edilən duzun miqdarı da artır. Eyni zamanda, konserv və bütün yeməklərin tərkibində duz var. Ona görə də ilk növbədə, duzu qıdan çıxarmağa çalışmaq lazımdır. Qan təzyiqi varsa, duzun qəbulunu daha da azaltmaq, gün ərzində 2-3 qram qəbul etmək məsləhətdir. Çoxlu duz qəbul etmək qan təzyiqinin yüksəlməsinə səbəb olan ən başlıca amillərdəndir".

## Allah rəhmət eləsin

Daxili Qoşunların komandanlığı və Veteranlar şurası ehtiyatda olan polkovnik-leytenant Ədalət Qasimovun vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznə başsağlığı verir.

## HƏRBİ XƏBƏRLƏR

## -YENİLİKLƏR-

## Rusiya T-90M döyüş tanklarının qoşunlara kütləvi tədarükünə başlayacaq

Yaxın vaxtlarda "Berezhok" döyüş modulu ilə təkmilləşdirilmiş T-90M döyüş tankları və BMP-2M piyada döyüş maşınlarının dövrü istehsalına başlanılacaq. Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin ordu baş komandanı general Oleq Salyukov bildirib.

O qeyd edib ki, yaxın zamanda təkmilləşdirilmiş zireh modellərinin sınaqlarını başa çatdırmaq, yeni T-90M tankı və modernləşdirilmiş piyada döyüş maşınını (BMP-2M ilə - red.) "Berezhok" döyüş modulu ilə kütləvi tədarük etməyə başlamaq planları var.

"Berezhok" yeni döyüş modulu səkkiz raketdən ibarət sursat yüklü "Kornet" tank əleyhinə raket sistemi ilə təchiz edilib, onlardan dördü dərhal işə düşməyə hazırdır.



30 mm-lik avtomat silahdan əlavə, döyüş modulu da avtomatik qumbaraatanla silahlanıb, - deyə general O.Salyukov bildirib.

## TƏSİSÇİ:

Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsi.

Redaktor: Anar Əhmədov

## REDAKSİYANIN ÜNVANI:

AZ 1130, Bakı şəhəri, Q. Musabəyov küç. 4, Daxili Qoşunların Baş İdarəsi.

Əlaqə telefonları: 560-22-63

Qəzet ayda 2 dəfə nəşr olunur. "Əsgər" qəzetinin redaksiyasında yığılıb səhifələnmiş və DİN-in mətbəəsində hazır elektron variantdan çap olunmuşdur.

Şəhadətnamə 3565 Sayı 3000